

**Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaliyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**



Mehri koridorunun açılmasında israr edir, amma Ağdərə-Vardenis yolunu bağlayır.

Tavdayan bir sıra marşrutlarının  
xüsusile Mehriden açılacaq dehli-  
zir Ermənistanə sər etdiyini dey-  
ib: "Bu dehizil sayesinde  
Naxçıvandan Ermənistanın mə-  
kezine yol olacaq, bələliklə da İra-  
vanın cənub və mərkəzi rayonları  
ilə əlaqə asanlaşacaq.

Hazırda Tiflis ve ya Gürcüstanın Qara deniz limanlarından İrevana yük daşınması üçün çoxlu resurs sərf edilir. Naxçıvan dəmir yolunun açılması ilə Rusiya və Ermənistan arasında daha çox yük

ədalət qanunları ilə yaşamayaca-  
sa, onda o, Azərbaycanın müəy-  
yən etdiyi güc qaydalarına uyğun  
yaşamalı olacaq".

Rusiyannı Xalq artisti, kinorejissor, İctimai xadim Kərim Şah-nazarov da deyib ki, revanş xəyalları tamamilə boş məşgullığı yoldır. Onun sözündən sonra gər, erməni xalqı müharibədeki müğlubiyyatı aqşılı şəkildə qəbul etdi, bər, başdaşlıqlarındır. Ancaq buna dözmək lazımdır: "Cəmiyyətin bir hissəsi revanşist əhval-huviyyadır. "Güçümüzü toplaysıb yeni mühərbiyə başlayacaq" - düşüncəsinədir fikrim. Fikrim, bu

sohbetlerine saygı ile yanar. Eyi namağanı da Yerevandan tabab edir. Defalarla bârban etmişki, tanrı realjinçen nece olmasın dan asıl olsayrawn, bûlun döylen kinin konkret sohbetler var. Olanın sohbetlerin toxumulmazlığı principine her zaman hörmâta yanab. Übette ki, örtuçlarağınızın bir şarıntı bele bêz kime güzeğat getirmek şart iâ.

**E. Mirzabeyîl vurşulgeylî ki,** Zengazur dehâlizinin iş düşme- si Ermenistan üçün xîlas yolu- dur: "Ermenistan sizasçılığının bedbîxîiliyi okur ki, arturılı yolu olan laheylerini özerine "tâhi-

Ermenistanda müharibe sonrası yaşanan derin siyasi qıtlığı, Ermeni cəmiyyətinin yeganə doğru seçimi etmeye imkan vermir. Seçim ise Türkiye ve Azerbaycanla normal əməkdaşlıq qurmaq, qənsularla iqtisadi tərəqqi yoluna qedəm qoymaqdan ibarətdir.

Taşeski<sup>1</sup> kı, buna xaricideki ermeni lobisinden havaslaşındırıldı radikal müxätilif iman vermir. Hatta bu sevgi Ermanistan üçün "yanayı" sayanlar da var. Halbuki, otan 30 ilin actı tərcübəsi tam ekşini göstərir. Ermanistandakı hərəkətliklə durumun esas sebəbi işgəlçi, avtomobilist xarici siyaset natiçəsində sərhədərin qalası qalmış, ölkənin tacrid olunmasından. Keçmişləndən ibret almanın erməni siyasetçilər arasında yeniden bəhləliyələr yolu addımında, əsas istəyənlər öna çıxmadırdı. Xüsusun, müxätil dərlənlərin və oruana xaxın media orqanlarında, sosial şəbəkələrin gündə gəndimə daşıdıq və ermənilər üzün "faci" kiminci gördükləri asas məsələ Naxçıvani Azərbaycan digər erazilərin ili birleşdirəcək yur yoluñun - Zəngəzur dəhliżinini aşmadırdı. Ermoni müxätilif müəüm ləhayihin Ermanistanın "parçalanması", böyük bölgə Zəngəzur bölgəsinin Azərbaycanın nəzarətinə keçməsi kimi icmiyalıyyata qedid edir. Uydurma və ssəssiz iddialarıda erməniləri ayğara qaldırmaya çalışırlar. Linqular daftər bayan edildiyi kim, Ermanistanın bütün cəhdişləri roğmən, 10 noyabr və 11 yanvar üzrəfəli anlaşmalarının har müdəddəsi gec-tərəfələşasın.

Prezident İlham Əliyev YAP-ın VII qurultayında çıxışı zamanı bu məsələyə xüsusi toxunub. Dövlət başçısı vürgüləyi kimi, rəsmi Bakı öməkdaşlığı hər zaman hər zaman olub: "Azerbaycan-Ermanstan-Rusiya baş nazırlarının müvəmlərinin bir neçə dəfə görüşüb. Öməkdaşlıq barəsində danışlarıb. Biz öməkdaşlığını oleyhiniyikin!" Yox! Endi Ermanstanın öməkdaşlığından boyun qaçırın! Zangozur dehlinizincə icrasına engel törəmt etməyik. Amma nallı bilməyəcəyim. Onlar məcbur edəcəyik!"

Ölkə rəhbəri martın 9-ndə Türk-Yəmən Böyük Millət Məclisinin Xarici işləklər komissiyasının sadri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayandə heyatını qəbul edərək de bu meqama diqqət yörəldib. Prezident bayan edib ki, artıq "Dağılıq Qarabağ münaqışası" tərzdə qaldı, həll edildi və bitdi. İndi gələcəye baxmamışdı.

# Írævan mæcburdur...

*Zəngəzur dəhlizinin işə düşməsi  
Ermənistan üçün xilas yoludur*

bölgemizde emekdaşlığı hakkında düşünmeliyik: "Xüsusile neqliyyat layihelerinin hayatı keçirilmesi, Zengezur dəhlizlərinin açılması çox önemli məsələlərdən biridir. Əmin-nəm ki, birgə səylərlə buna da nail olacaqı".

Bu arada Ermənistanın sabiq xarici işlər nümayəndəsi Çiçikləyən Ermənistan Partiyasının parlament fraksiyasının deputati Vartan Oskanyan bər gürəldən bayan edib ki, Ermənistanın daxili siyasi ve sosial böhran davam edərsə, İravan Sünük (Zəngəzur) ilə tam vidaslaşmalıdır olacaq: "Biz bütün bər əraziləri Azərbaycanın nezərətində qaytar-

Bu məsələyə problem yaranarsa üçtərəfli  
bəyanat zəmanət verən dövlətin nüfuzunda  
ciddi şəkildə zərər dəvə bilər

mağ'a borçlu olacağıq". Ermeni şerşıç Ruben Danielyan da Azerbaycanın Zəngəzur güc yolu ilə yox, iqtisadi yolla ola alacağını söyleyib. Bildirki avval neqliyyat-kommunikasiya elşageleri qurulacaq. Azerbaycanın 7000 təqribən avtomobiləri yollardan və dayanacaqlardan istifadə edəcəklər. "Camaat buna öyrəsək, onlar vol ya-

daşınacaq. Sovyetler döneminde  
bu döner yolu Rusya ile Çenubi  
Qazax respublikaları arasında  
asas yox magistrallı idi. Ermeni-  
stan ve Rusiya arasında əlaçə  
vədan Qazax aqşaq dömer  
yolu saysında da güclüne biler.  
Ona görə da bu məsələlər kompleks  
həll edilməlidir.

Tanınmış rusiyalı tarixçi, hə-  
bi ekspert Oleq Kuznetsov da  
bildirir ki, son zamanlarda Zanga-  
zur qaynarlıqları mövcudlu-  
rını sisatlaşdırıcı çox fəal  
şəkildə müzakirə olunur: "Gəlin  
bir meqamətləndir qeyd yerlər.  
Martin 5-Yerdənər Ermanistən

Writing as Translated Environment

Azerbaijan  
Media

**Politoloq Elçin Mirzəbəlli** "Şərq" açıqlamasında deyib Zəngazur dəhlizlə ilə bağlı müdəanın 10 noyabr üçterəli bəynatına salınması onun icrasını Ermənistan üçün məcburi edin. Siyasi şərhçinin sözlərinə görə, Ermanistanda müxalif sisayışlərinə dəməcindən çox elmiyən

rin na demasında asıl olmayan  
raq, razılaşmalarla yer alan bütün  
müddəələr həyata keçirilməlidir.  
Əks təqdirdə adekvat tədbirlərin  
görüleceyinə şübhə yoxdur: "Bu  
tədbirlər sayınasına İsa Ermanist  
nin onşuz da ağır olan durumu in-  
dikindən qat-qat qarət vəzifəsi  
düşəcək. Diğer tərəfdən İsa üçtan  
rifli bəyanata zəmanət verən dö-  
lətin nüfuzuna ciddi şəkildə zəra-  
reva hələ. Sırrı devlik hələ lahvı-  
şırıq etmək.

Geyb oller. Sıf' deydi ki, bu rayinaya  
haya keçimini birbaşa Rusya  
yanın ve Kreml rehbərının nüzüt  
məsləslidir. Zəngəzur məsləsinə  
ilə bağlı Ermenistanda müahidə  
edilən yanşaların başlıq uzaq  
illeri arasında hərəkətləşkən  
rəsəd rüdnər qaynaqları. Azərbaycanın  
və Türkiye hənsi addımları atrış  
hətta Ermenistanın manənefaya  
xidmət etmiş olsa belə ermenian  
rəsəd özündə "təhlükəli plan" kimi  
dəyərləndirilir. Əsildə regionda  
keçirilən getirilmiş işləmələr  
gödə mövcud olduqları zaman ke  
siyində yalnız bir məqsəd xidmət  
ediblər. O məqsəd on qoşu və  
lettera və xalqlara qarşı məkli  
niyyətlərinə həyata keçirmək olub.  
Xesto fəthkarlı makul ermənilər  
yen yəni qayda da deyilşər pse  
xologiyalardan çıxış edər, re  
gional layihələrin Ermenistan  
qarşı olacaqında iddia edirler. Azə  
rbaycan bünən dovtularını baynol  
şalı həqiqi tərəfdən inqilab  
etməyi istəyir.

## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

ke" bilirler. Həqiqi təhlükəli məqamları işləmək üçün "xılas yollar"dır. Uşaq ilərindən bən Azərbaycan yürüdüyən siyaset natiçəsinə regionda elə bir situasiya yaranıb ki, okşamdan bilavasitə maraqları, mövqeləri nəzərə alınmadan hansısa addımların atılması mümkün deyil. Ermənistan idikiş səralıdə bu və ya digər formada onu destəkləyən, həm dənənəkələrən son nəticədə Yerevanın imdadına yetməyindən dərkdir edərək doğru seçim etməlidir. Zengəzur dəhizli Ermənstanın nüfus yaradır, bəyneki aləme çoxisque məskidir. Regionda bəzən veran işlqidə proseslərdə aktiv iştirakın tamın olunmasıdır. Böhrə səhəbat təkcə Türk-Azərbaycanla əlaqəlerindən getirir. Zengəzər dəhizli bütün region ədələnləri özün əlavisi logistik imkanları yaradacaqdır. İndiki şəhərində buna on ehtiyac duyulan məzəh Ermənistandır. Cənubi Azərbaycandan förləqərərək Ermənistanın heg bət alternativi yoxdur. Erməni müxaliflərinin bu əsaslı cəhətinə təsdiqlik

İsmayıllı Qocayev